

[Daha bir beynlxalq QHT Azrbaycandan gedir](#)

ffaflyq Azrbaycan" Korrupsiyaya qar Mbariz ctimai Birliyi Azrbaycandak ofisini balayr. Bu bard"
.tkilatn avqustun 7-d yayd mlumatda bildirilir

Meydan tv-"Qubada faliyyt gstrn mrkzrimiz faliyytini avqustun 1-dn dayandrb. Tkilatn Bak ofisi is qardak 2 ay rzind faliyytini knll davam etdirck v mhdud miqyasda hquqi .yardm gstrck", - dey mlumatda qeyd edilir

Tkilatn Bak ofisi v iki regional mrkzi Amerika Birlmi tatlar Beynlxalq nkiyf Agentliyi (USAID/Azerbaijan) trfindn maliyyldiriln "Azrbaycan ffaflyq Trfdal" layihsi rivsind xidmt gstrirdi. "Azrbaycan ffaflyq Trfdal" layihsinin mddtinin uzadlmas il bal bu il fevraln 17-d dliyy Nazirliyin mrcit edib. Ancaq qeydiyyat il bal bildiri (v ya imtina) verilmyib. Buna gr :tkilatn Bakdak v regionlardak mrkzlrinin faliyytinin layih rivsind maliyylmsi mmkn olmayb Regional mrkzrimiz trfindn korrupsiya hallar, mmur zbanal v digr hquq pozmalarla" laqdar vtndalara pulsuz hquqi yardm gstrilib. 2012-ci ilin sentyabrndan 2017-ci ilin avqustunadk mrkzrimizin pulsuz hquqi xidmtlrindn faydalanan vtndalarn say 8080 nfr olub. "ffaflyq Azrbaycan" tkilatn regional ofislri regionlarda brokratizm, korrupsiya problemlrinin dinamikasn anlalmas v bu problemlrin aradan qaldrlmas n hkumt tkilflrin hazrlanb tqdim edilmsi baxmndan hmiiyytli rol oynayb. Regional mrkzlrin faliyytinin dayandrlmas hkumtin anti-korrupsiya siyastinin hyata keirilmsind vtnda cmiyytinin .rolunun daha da ziflmsin gtirib xaracaq", - dey tkilatn aqlamasnda bildirilir

Mlumatn sonunda tkilatn narahatl ifad olunub: "Xarici qrantlarn qeyd alınmas prosesi il bal oxsayl problemlrdn narahatq. Bu praktika birbaa sravi vtndalarn maraqlarna v Azrbaycann beynlxalq nfuzuna xll gtirir. Hesab edirik ki, Azrbaycanda sivil hquqlarn mdafisinin tkil edilmsi v vtnda cmiyytinin normal faliyytinin tmin olunmas n qeyri-hkumt ."tkilatlarn faliyytin yaradlm sni manelr aradan qaldrlmaldr

ffaflyq Azrbaycan" Azrbaycanda faliyytini dayandran ilk beynlxalq tkilat deyil. Daha nc" yerli trfda olan Sekilrin Monitoringi v Demokratiyann Tblii Mrkzinin prezidenti v icra direktoru mhkum edilndn sonra Milli Demokratiya nstitutu (NDI) da Azrbaycandak .faliyytini dayandrm

illik faliyytdn sonra Beynlxalq Tdqiqatlar v Mbadillr uras (IREX) Bak nmayndliyini 16 .balad

IREX 1998-ci ildn bri faliyyt gstrdiyi mddtd Azrbaycanda thsil, mediann inkiyfna, internet infrastrukturunun genilnmsin dstk olub. Bununla bal mxtlif dvlt v hkumt, elc d .kommersiya v qeyri-kommersiya qurumlar il sx mkdalq edib

Balanan tkilatlar srasnda Reportyorlarn Azadl v Thlksizliyi nstitutu (RAT) da var. RAT-nin ofisind vvlc axtar aparld, kompterlr, disklr v digr texniki avadanlqlar gtrld, sonra da qaps .mhrlndi

Bununla da bitmdi. Milli Demokratiya nstitutu (MD), Azad Fikir Universiteti (AFU), "Norve nshan Hquqlar Evi", "Beynlxalq Respublikalar nstitutu", "AB Slh Korpusu", "Transparency .nternational" v "Oxfam" da qapadld v ya Bak ofislrini balamaa mcbur oldular

Hkumt nmayndlri olanlarla bal mediada mxtlif fikirlr sslnidirdilr. Bu tkilatların qeydiyyatn bitdiyini, aidiyyat zr faliyyt gstrmdiklrindn dandlar. Htta MD-n zldiyi problemlri siyasi arlar etdiyi il laqlndirnlr d oldu. Hkumt medias beynlxalq donor tkilatlarından maliyy yardm alanlar "satqn" adlandrd. "Amnesty International", "Human Rights Watch", "Freedom

.House", "Srhdsiz Reportyorlar" kimi tkilatlar "antimilli nsrlri" dstklmkd ittihat etdi